

## PRIORİTETLƏŞDİRİLMİŞ İDMAN NÖVLƏRİ

Test etmə və təhqiqatlar üzrə beynəlxalq standartın 4.4.1-ci maddəsinə əsasən, milli qaydaların tələbləri olaraq, AMADA müəyyən idman növlərini test bölüşdürülmə planına uyğun olaraq prioritetləşdirir, lakin hər bir halda digər idman növləri də test edilməsinə məruz qalır.

### ▶ Ağır Atletika

### ▶ Atıcılıq

### ▶ Atletika

Tullanma  
Atmalar  
Sprint (400 m və az)  
Orta məsafəyə qaçış (800-1500 m)  
Uzaq məsafəyə qaçış (3000 və çox)

### ▶ Akademik avarçəkme

Avarçəkme  
Kano

### ▶ Badminton

### ▶ Basketbol

### ▶ Boks

### ▶ Ciu-citsu

### ▶ Cüdo

### ▶ Futbol

### ▶ Futzal

### ▶ Gimnastika

Bədii  
İdman  
Batut Gimnastikası və tamblinq  
Akrobatika

### ▶ Güləş

Sərbəst  
Yunan-Roma  
Qadın güləşi

### ▶ Həndbol

### ▶ Qılıncoynatma

### ▶ Üzgüçülük

Orta Məsafəyə (200-400 m)  
Uzun məsafəyə (800 m və çox)  
Sprint (100m və ya az)

### ▶ Sambo

### ▶ Stolüstü tennis

### ▶ Taekvondo

### ▶ Triatlon

### ▶ Velosiped İdmanı

Şosse  
Trek

### ▶ Volleybol

### ▶ Karate

### ▶ Kikboksinq

### ▶ Pauerliftingq

### ▶ Paralimpiya idman növləri

Para-cüdo  
Para-taekvondo  
Para-üzgüçülük  
Para-pauerliftingq  
Para-atletika  
Para-xizək sürmə  
Para-karate